



“Bir millət - iki dövlət”in zəfər təntənəsi

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoydular

Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.



“Bir millət - iki dövlət”in

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub



Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildiren lentı kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açılışını prezidentlərə təqdim edildi.


Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 səfərinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkəti İdarəetmə qülesi tikilib.





zəfər təntənəsi



Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub

Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zalı, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada səmərəliliyin rahatlığı üçün bütün meydanları diqqət mərkəzində saxlanılıb. O da qeyd olundu ki, hazırda Zəngilan və La-

çında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Daha sonra dövlət başçılarında Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. "Cocuq Mərcanlıın İnkişafı" Fondu, "TÜİB" və "TIKA"-nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini

işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, el işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, "TIKA"-nın dəstəyi ilə 15 isti-

xana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək. Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin güdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağına və oraya yenidən həyatın qay-

ıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, növbəti Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. Daha sonra dövlət başçılarının söhbət etdilər.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Yaxından çəkin. Öz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. "Xarıbülbül" təsviri də üstündə.
Prezident Rəcəb Tayyib ƏRDOĞAN: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. "Xarıbülbül" də Şuşanın simvoludur.
Prezident İlham ƏLİYEV: Bəli, çox sağ olun, təşəkkür edirəm.

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar

Oktyabrın 26-da Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhməd-bəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarna məlumat verdi.

Saleh MƏMMƏDOV dedi: Möhtərəm cənab Prezident, hərəkət etdiyiniz bu yol Əhməd-bəyli-Füzuli-Şuşa yoludur. Bu yol altı dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcından 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrədən 81-ci kilometrə qədər hissəsini isə Türkiyənin "Kolin İnşaat" və "Çingiz İnşaat" şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcək. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

Prezident İlham ƏLİYEV: Kəlbəcərdə tunellər inşa edilir, 12 kilometr.

Saleh MƏMMƏDOV: Bəli, Azərbaycanda ən böyük tunel "Çingiz İnşaat" inşa edir, Toğmalı-Kəlbəcər yolundakı Murovdağ tunelidir, 11 min 600 metrdir. Artıq o tunel 350 metr qazılmışdır. Şəkilləri var, mən Sizə göstərəyəm.

Prezident İlham ƏLİYEV: Bir də Laçın-Kəlbəcər tuneli.

Saleh MƏMMƏDOV: Bəli, Qorçu aeroportunun 3,5 kilometrlik Laçın-Kəlbəcər tuneli də var.

Prezident İlham ƏLİYEV: Tunellərin toplam uzunluğu nə qədərdir?

Saleh MƏMMƏDOV: Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Ümumilikdə Qarabağ zonasında işləyən şirkətlərdə toplam 13 min 280 nəfər çalışır.



Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandırdığımız bu yerdən götürəcəyik. Allah Sizləri qorusun. Bu yolun üzərində də 3 tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tunelərdə artıq 160 metr iş görüldü. Bu hissədə bütün yolu "Kalyon" şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Hava limanına gedən yolun 20 kilo-

metrlik hissəsini "Kalyon" şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşağ tikiləcək. Bu qovşağ təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq. Bu, bizim dayandırdığımız 6-4 cərgəli Əhməd-bəyli-Füzuli ana yoludur. Bu isə həmin bu qovşağdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbu-

la gedən yol olacaq, inşallah. Bu ilə birlikdə Azərbaycan şirkəti tikiləcək. Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə "Kalyon" şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb. Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir. Böyük işlər görüldü, "Kalyon" şirkəti



tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yaqın ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.

✦ ✦ ✦

Sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.

“Bir millət - iki dövlət”in

Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkildilər. Sonra prezidentlər “Anadolu” Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisini baxdılar.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözlünü yazdığı və “Anadolu” Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim etdi.

Tədbirin aparıcısı Günel MÖVSÜMOVA dedi: Bəli, zəngilanlılar bu il 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadığımız. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyali ilə yaşadım və

xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət makana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.

Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını

bele tapa bilmədim. Neinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qar-daş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik. İndi icazə verin, “Dost Aqropark” ilə tanış olaq.

Türk və azərbaycanlı sərma-yədarlar tərəfindən Zəngilanda heyatə keçiriləcək “Dost Aqro-

park” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyət qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qarama-lın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də heyatə keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynə-

xalq bazarlara çıxarılmasına imkan yaradacaq. Dövlət başçıları “Dost Aqropark”ın təməlini qoydular. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki məhsəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş et emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Daha sonra aqroparkda əkinə start verildi.

Prezidentlər “Dost Aqropark”ın fəaliyyətinə xeyir-dua verdilər.

Kompleksin həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.



zəfər təntənəsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydana Türkiyə Prezidentinin şəərəfinə fəxri qarovul dəstəsi düzülüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib

Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Türkiyə Prezidenti Azər-

baycan əsgərlərini salamladı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nüma-

yəndə heyəti Türkiyə Prezidentinə təqdim olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə söhbət etdi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədələri altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar



Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbə-

li 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.

Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görülməlidir. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyən edilmiş və lazımı innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda

müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyən edilmiş 600 hektar ərazidən 412 hektarın minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada "ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.

“Bir millət - iki dövlət”in zəfər təntənəsi

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi foto çəkdirdilər.



Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər



Prezident İlham Əliyevin bəyanatı

“Hörmətli cənab Prezident, Əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablər.

İlk növbədə, Əziz qardaşım, Sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizi çox böyük önəmli var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilanda. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən mütəfiqlik səviyyəsinə qaldırılmışdır.

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişdir. Yəni bu, bizim birgə uğurumuzdur.

Eyni zamanda bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yeni bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

Biz ikinci Qarabağ savaşının birinci illəndirici yaşayırıq. Dünyə Qubadlı şəhərinin azad olunmasının birinci illəndirici qeyd edirik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.

İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi.

Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər

kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüşünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz.

Mən bilərəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diklə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə ələ cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün nümunədir. Öz milli layahəni qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandır, Zəngilanda, Ağalıda. Biz bunu qiymətləndirməliyik. Bütün Türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Onu da bildirməliyik ki, gələcək ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə Əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışsaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Bu gün Əziz qardaşımın və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və demir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq.

Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türki-

Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.



“Hörmətli Prezident, Əziz qardaşım. Hörmətli nazirlər. Hörmətli mətbuat nümayəndələri. Əvvəlcə sizləri ən səmimi hisslərimlə salamlayıram.

İşğaldan azad edilən bu gözəl bölgəyə - Füzuliyə səfərimiz dörd ay yarımından sonra bu dəfə Zəngilanda olmaqdan böyük məmnunluq duyuram.

Əziz qardaşım Prezident Əliyevə lütfkar davətə görə öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür edirəm. Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək inanılmaz ki, doğma yurtdan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımız üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki Azərbaycanın qar-

Sonra Türkiyə dövlətinin başçısı bəyanatla çıxış etdi.



Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

daşların ayrıldıqları torpaqlara inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilib.

Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, inşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.

Azərbaycan bütün dünyaya ömək olaçaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduq, - bir az əvvəl cənab Prezidentin də dediği kimi, - istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaların təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdan çalışması ən yüksək təqdirdir deyil. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə özümüzü düşünməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik.

Hörmətli mətbuat nümayəndələri, bu gün İlham qardaşımın keçirdiyimiz görüş-

lərdə ikitərəfli əlaqələrimizi və regional prosesləri ətrafı müzakirə etdik. İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmli, Şuşa Bəyannaməsi ilə strateji mütəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ordaq sığır və ruhla hərəkət edirik.

Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir təbii olunmayan qətnələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və demir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fərsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdır, Qarsa gedə biləcəyik və bölgənin tranzit, lojistika mərkəzinə çevrilmə imkanı mümkün olacaqdır. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edə bilərlər. Bir sözlə, bu layihələr kənarlaşdırılmıy deyil, əhatəediciydir. Bu prosesdə sərhədlərin müəyanlaşdırılması və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq fərsətlər gələcəyi kiçik hesablara və daxili siyasət qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülhün qayması üçün əlavə dəstək lazımdır. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusilə vurğulayıram.

Səfərim çərçivəsində mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Prezident, qardaşım Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək öz adımdan və heyətim adından xüsusilə Qardaşım Əliyev və bütün nazirlərə də təşəkkürümü bildirirəm. Təşəkkür edirəm. Sağ olun, var olun.



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatdı



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola saldı.



Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Zəngilan rayonunun Ağalı kəndindən fotolar paylaşılıb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Zəngilan rayonunun Ağalı kəndindən fotolar paylaşılıb. AZƏRTAC fotoları təqdim edir.

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da bp şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illərdə davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Söhbət zamanı bp-nin Azərbaycanda həyata keçir-



diyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad

olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması

layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd edilib.

Bakının Nəsimi rayonunda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Oktyabrın 26-da Bakının Nəsimi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun, Vətən müharibəsi şəhidləri Teymur Həsənovun və Aqşin Novruzovun anım tədbirləri keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Milli Məclis Sədri'nin müavini Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə birlikdə ərazi bütövlüyümüz uğrunda son damla qanına qədər döyüşmüş və qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyiblər. Adil Əliyev Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun və döyüş yoldaşlarının qəhrəmanlığının gənclərimizə örnək olduğunu qeyd edərək Vətən müharibəsində Teymur Həsənov və Aqşin Novruzov kimi igidlərimizin də öz



cəbhə yoldaşları ilə bərabər Vətən uğrunda ən şirin nemət olan canlarından keçdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, məhz belə qəhrəmanlarımızın şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədə və diplomatik müstəvidə göstərdiyi qətiyyətli mövqə hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunaraq əsl sahiblərinə qaytarılıb.

Tahir BUDAQOV: "Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır"



"Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran - möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədalət və milli ləyaqətini bərpa etdi. Təbii ki, istər bu müharibə, istər ondan əvvəlki, istərsə də sonrakı dövrdə Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə dövlətinin və xalqının, qardaş ölkənin Prezidentinin, rəsmilərinin güclü dəstəyini hiss edib. Şübhəsiz ki, Türkiyə kimi qüdrətli bir dövlətin birmənalı mənəvi-siyasi dəstəyi Azərbaycan əlavə güc verdi, ölkəmizə qarşı olan bir çox dairələrin, qüvvələrin neytrallaşdırılması bu proseslərə fəal müdaxilənin qarşısını aldı".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədri'nin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.

Azərbaycan-Türkiyə münasibətlərinin postmüharibə dövründə də yüksələn xətlə inkişaf etdiyini bildiren Tahir Budaqov deyib: "Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardeşliyinə, dostluğuna, tərəfdaşlığına, strateji mütəəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Eyni zamanda bu səfər iki ölkə arasında sarsılmaz dostluğu növbəti dəfə dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirəcək, çox mühüm bir mesaj olacaqdır. Bu səfər, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və ümumilikdə regionda yeni realitələri, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi önəm daşıyacaqdır".

Milli Məclisdə "Vətən müharibəsində Zəfərimizin bir ili" mövzusunda videokonfrans təşkil olunub

Oktyabrın 26-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Lənkəran Dövlət Universiteti ilə birgə "Vətən müharibəsində Zəfərimizin bir ili" adlı videokonfrans təşkil edib.

Onlayn formatda keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İştirakçılar şəhidlərimizə Allahdan rəhmət, qazilərimize cansağlığı diləyiblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Milli Məclis Sədri Ziyafət Əsgərov Vətən müharibəsində Zəfərin birinci ildönümünə həsr olunmuş konfransların Milli Məclis Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunduğunu diqqətə çatdırıb. Komitə sədri noyabrın 8-də qeyd edəcəyimiz Zəfər Günü'nün Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqqörən siyasəti, qətiyyəti, şanlı Ordumuzun rəşadətli sayəsində qazanan Zəfərimiz Azərbaycan xalqının tarixində müstəsna rolə malik hadisədir.

Çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi yola, inkişaf istiqamətlərinə nəzər salan komitə sədri Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində bağlanan neft müqavilələri, ondan sonra yüksələn xətlə gedən iqtisadi tərəqqi, beynəlxalq əlaqələrimizin genişlənməsi, milli ordumuzun qurulması və möhkəmlənməsi kimi bir sıra mühüm məsələlər barədə danışıb.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına toxunan deputat bu məsələ ilə bağlı beynəlxalq hü-



ququn passiv mövqə sərgilədiyini bildirib. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, həmçinin bir sıra digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin uzun illər kağız üzərində qaldığını qeyd edib. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl törədən Ermənistanın ardıcısı kəsilməyən tərbiyələrindən danışıb. 2016-cı ilin Aprel döyüşlərində ağır zərbe alan təcavüzkarın 2020-ci ilin iyulunda yenidən tərbiyəyə əl atdığına xatırladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatının ərazi bütövlüyümüzü təmin etməsi ilə başa çatdığı qeyd edib. Ziyafət Əsgərov Vətən müharibəsində qardaş Türkiyənin və Pakistanın ölkəmizə mənəvi-siyasi dəstəyindən söz açıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Ha-

va Limanının rəsmi açılış mərasiminin baş tutduğunu bu günün də tarixi gün olduğunu vurğulayıb.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov xalqımızı Zəfərə aparan yola nəzər salıb. Ordu-xalq birliyindən danışıb, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini qeyd edib. Müzəffər Ordumuzun qüdrətindən, düşmənelə yiqili cavab verməsindən, Azərbaycan xalqını qalib xalq kimi dünyada tanıtməsindən bəhs edib. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və müharibəni Qələbə ilə başa çatdırdığını vurğulayıb.

Videokonfransda çıxış edən Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya və in-cəsənət fakültəsinin dekanı, dosent Kamal Mahmudov, Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini, dosent Qədim Rul-

layev, Maliyyə idarəetməsi və audit kafedrasının müdiri, dosent Əlihan Bədəlov, Kimya və fizika kafedrasının müdiri, dosent İsa Hüseynov Zəfərimizlə bağlı fikirlərini bildiriblər. Natiqlər Vətən müharibəsində qazanan qələbələr xronikası, dövlət başçısının siyasi iradə və qətiyyət nümayiş etdirərək beynəlxalq təzyiqlərə mətanətlə sənə gərməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu, işğaldan azad olunan ərazilərdə yüksək tempə aparılan bərpa və quruculuq işləri barədə danışıblar. Vurğulanıb ki, Vətən müharibəsində qazanan Qələbə Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başladığını göstərir.

Məruzəçilər bütün iştirakçıları və xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda Lənkəran Dövlət Universiteti təmsilçilərinin Vətən müharibəsində iştirak etmələri, şəhadətə yüksələn, dövlət təltifləri alanlar, qazi olanlar barədə də iftixarla məlumat verilib.

Sonra universitetin magistrı Aytac Təcizadə Azərbaycanda aparılan gənclər siyasətindən bəhs edib. Vətən müharibəsində iştirak edən gənclərin təmsilində bu siyasətin düzgün qurulduğunu deyib. Bu gün Azərbaycan gənclərinin dünyanın 30-dan çox beynəlxalq təşkilatında ləyaqətlə təmsil olunduğunu bildirdi.

Videokonfrans yekunlaşdıran Ziyafət Əsgərov qeyd edib ki, yalnız hərbi meydanında deyil, informasiya və diplomatiya sahələrində də məhərətlə mübarizə aparan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təmkini, geniş erudisiyası, müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olunub, xalqımız məntur düşməne qalib gələrək Zəfərə qovuşub.

Milli təhlükəsizlik etibarlı qorunur

Oktyabrın 25-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə "Milli təhlükəsizlik" mövzusunda kursun açılış mərasimi keçirilib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak ediblər.

Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycan Respublikasının 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair müəhazirələrle çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirilməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

İlk olaraq çıxış edən Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü ifadə edib. Natiq bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb. Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli neqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir. Bununla yanaşı, qeyd edilib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz



məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımı tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb, bu sahədə fəaliyyətin həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib. Otuz ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildiren şöbə müdiri qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savışında qələbə çalmaqla erməni faşizminə məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşmışdır.

Tədbirdə çıxış edən DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönmədə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı sayların birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti



qurumların koordinasiya şəkli məmür risklərlə səmərəli mübarizəsindən danışıb. Vurğulanıb ki,

Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan

real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri mü-

şahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur

ünsürlər daim ölkəmizə qarşı əks-təbliğət aparır, Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında nifaq toxumu səpməyə, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. General-polkovnik Əli Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə hüddüdlərindən kənar qanunşüurluq və qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münasibətlərə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görülməkdədir.

Tədbir müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və müəhazirələri ilə davam edib.

Parlamentdə YAP-ın Ərazi Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon iclası açan Ərazi Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, onlayn iclası açan Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, gündəlik Ərazi Partiya Təşkilatının 2017-ci ilin fevralından bu günədək fəaliyyətinə dair hesabat və Ərazi Partiya Təşkilatının sədrinin və sədr müavininin seçilməsi barədə məsələlər daxildir.

Hesabatı sлайdlar formatında təqdim edən Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan millət vəkllərinin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə Ərazi Partiya Təşkilatının üzvlərinin faiz indikatoru, habelə işahatlar çərçivəsində Ərazi Partiya Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verib.

Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaları, habelə partiyanın program və nizamnaməsindən irəliləyən vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Parlamenti hazırda özünün ən gəzəl, ən mükəmməl dövrlərindən birini yaşayır. Dövlətçilik ruhuna, milli ruha köklənmiş insanlardan ibarət Milli Məclis işini yüksək peşəkarklıq, mənevilyət və şəreflə görür. Hətta pandemiyanın tüğyan etdiyi zamanlarda Milli Məclisin fəaliyyətində ən kiçik axsama belə olmadı, qanunların qəbulu gecikmədi, iclaslar təxirə salınma-

di. 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə parlament diplomatiyası var gücü ilə işlədi, 88 ölkənin parlamentinə, 11 beynəlxalq təşkilata məktublər göndərdi, ard-arda bəyanatlar verdi.

Adil Vəliyev diqqətə çatdırıb ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də Səbail rayon təşkilatının xətti ilə səhild ailələrinin və qazilərimizin ziyarət edilməsi, habelə rayon təşkilatının təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak, ən əsası isə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş izahı və təbliği olub.

Onlayn iclasda çıxış edən Ərazi Partiya Təşkilatının üzvləri, Milli Məclisin deputatları Hikmət Məmmədov və Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar, ölkəmizin qazandığı uğurlardan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin mühüm əhəmiyyətindən danışıblar, Ərazi Partiya Təşkilatının işini yüksək qiymətləndiriblər. Hesabat səsə qoyularaq qənaətbəx hesab edilib.

Sonra Ərazi Partiya Təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Səsvərmə nəticəsində Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil İsrayil oğlu Vəliyev sədr, Milli Məclis Rəhbərliyinin Katibliyinin rəisi Teymur Aqil oğlu Tağıyev isə sədr müavinini seçiliblər. İclasda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın fəaliyyətində təbii qazanılan yeniliklərdən danışıblar, həyata keçirilən işahatları yüksək qiymətləndiriblər. Təqdim olunan hesabatın və ərazi partiya təşkilatının fəaliyyətinin qənaətbəx olduğu bildirilib.

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası

"Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıqı təşviq etmək məqsədilə Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da iclasdan əvvəl birgə komissiyasının Azərbaycan tərəfindən həmsədri, mədəniyyət naziri Anar Kərimov və komissiyanın Xorvatiya tərəfinin həmsədri, iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında təkbətk görüş keçirilib, Azərbaycan-Xorvatiya əməkdaşlıq perspektivlərinə dair müzakirələr, komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Sonra mədəniyyət naziri Anar Kərimov və iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coric arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib.

İclasda Xarici İşlər, İqtisadiyyat, Səhiyyə, Mədəniyyət, Energetika, Rəqəmsal İnkişaf və Neqliyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycanın Xorvatiyadakı səfirliyinin, Ölet Azad İqtisadi Zonası, Dövlət Neft Şirkəti, Qida Təhlükəsizliyi və Turizm idarələrinin, Milli Elmlər Akademiyasının rəsmiləri iştirak ediblər.



Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda Azərbaycan və Xorvatiya dövlət başçıları arasında siyasi iradəsi və sayları nəticəsində iki ölkə arasında münasibətlərdə bütün sahələrdə üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.

Anar Kərimov Azərbaycan ilə Xorvatiya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurlu inkişaf etdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayan nazir bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayıb.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində qazan-

dığı tarixi Zəfəri diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. İşğaldan azad olunan ərazilərdə bərpə və yenidənqurma prosesi çərçivəsində Xorvatiyanın miniatemizləmə sahəsində ölkəmizə göstərdiyi dəstəyi vurğulayan nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və işbirliyinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib, növbəti mərhələlərdə enerji və IT sahəsində əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsinin vacibliyini bildirib.

İclasda dövlətimizin BMT-nin Sivilizasiyaçılar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) kampaniyası barədə məlumat verilib. Qlobal kampaniyanın əsas məqsədinin müxtəlif münasibətlər regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılmasına vasitə-

silə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığını, habelə ölkəmizin işğaldan azad olmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planın heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlınmaması üçün çağırış edilməsi olduğu vurğulanıb.

İclasda iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, həyata keçirilən birgə layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Sonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya birgə hökumətlərarası komissiyasının ikinci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyasının həmsədrləri - A.Kərimov və T.Coric imzalayıblar.

Sənəddə iqtisadi, sənaye, enerji, neqliyyat, İKT, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq prioritetləri əksini tapıb.

Sonra media nümayəndələri üçün brifinq keçirilib, iclasda aparılan müzakirələrin, imzalanmış sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərini daha da genişləndirməsinə baxımından əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin sualları cavablandırılıb.



Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Layihə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri mədəxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Gəlirlərin mənbələri	Məbləğ (min manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi	1 485 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi	2 670 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi	46 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi	236 045,0
2.5. Əlavə dəyər vergisi	5 278 700,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi	2 910 000,0
2.6. Sadələşdirilmiş vergi	200 000,0
2.7. Aksizlər	1 266 847,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər	160 000,0
2.8. Yol vergisi	116 500,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacaq və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi	40 000,0
2.9. Mədən vergisi	142 023,0
2.10. Gömrük rüsumları	1 150 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdantsatış qiyməti arasındakı fərqdən yığımlar	95 385,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar	1 800,0
2.13. Səhmlərdə dövlətin payı olan müəssisələrdən alınan dividendlər	106 500,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfərtin yuxarı həddi)	12 710 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar	16 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar	9 000,0
2.17. Dövlət rüsumu	363 500,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar	21 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar	760 000,0
2.20. Sair daxilolmalar	141 700,0

Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədəxil mənbələri hesabına formalaşsın:

(min manatla)	
3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fondları	309 865,0
3.1.1. yol vergisi	116 500,0
3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaqları həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi	6 000,0
3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər	50 000,0
3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu	89 500,0
3.1.5. Azərbaycan Respublikasının ərazisinə bəynəlxalq avtomobil daşımaqlarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu	15 500,0
3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu	22 500,0
3.1.7. Sair daxilolmalar	9 865,0

Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracda bağlı xərclər çıxılmaqla) ölkədaxili topdantsatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmdə yığım tutulur və bu yığımları yerli ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 5. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

5.1. bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fondlarına aid edilənlərdən başqa);

5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərdə dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fondlarının gəlirləri tam həcmdə.

Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 7. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri vəsaitində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri	Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri	4 262 893 867,0
7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidareetmə orqanlarının fəaliyyəti	1 436 519 030,0
7.1.2. bəynəlxalq münasibətlər	361 900 000,0
7.1.3. xarici yardımlar	11 000 000,0
7.1.4. elm	202 790 759,0
7.1.5. seçkilərin keçirilməsi və statistika tədbirləri	20 484 078,0
7.1.6. bədcələrarası transfərtlər	438 200 000,0
7.1.6.1. yerli (bələdiyyələr) bədcələrinə verilən dotasiya	5 300 000,0
7.1.6.2. yerli (bələdiyyələr) bədcələrinə verilən subvensiya	1 300 000,0
7.1.6.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya	431 600 000,0
7.1.7. dövlət borcu	1 792 000 000,0
7.2. Müdafiə və milli təhlükəsizlik	4 489 892 429,0
7.2.1. müdafiə qüvvələri	2 153 165 727,0
7.2.2. milli təhlükəsizlik	285 501 146,0
7.2.3. sərhəd xidməti	441 585 091,0
7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar	4 119 118,0
7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər	1 605 521 347,0
7.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər	1 600 442 500,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq	2 362 101 755,0
7.3.1. məhkəmə hakimiyyəti	110 390 706,0
7.3.2. hüquq mühafizə	1 767 323 977,0
7.3.3. prokurorluq	102 704 436,0

7.3.4. məhkəmə qərarlarının icrası	10 000 000,0
7.3.5. hüquqi yardım	4 386 425,0
7.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər	367 296 211,0
7.4. Təhsil	3 884 325 660,0
7.4.1. məktəbəqədər təhsil	376 858 452,0
7.4.2. ümumi təhsil	2 090 153 867,0
7.4.3. peşə təhsili	63 815 386,0
7.4.4. orta ixtisas təhsili	87 300 596,0
7.4.5. ali təhsil	59 987 844,0
7.4.6. əlavə təhsil	3 937 523,0
7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar	7 015 701,0
7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər	1 195 256 291,0
7.5. Səhiyyə	1 788 619 634,0
7.5.1. poliklinikalar və ambulatoriyalar	1 664 544,0
7.5.2. xəstəxanalar	171 143 669,0
7.5.3. səhiyyə sahəsində tətbiqi tədqiqatlar	2 588 726,0
7.5.4. səhiyyə sahəsində proqramlar və digər xidmətlər	1 613 222 695,0
7.5.4.1. əhəlinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı	1 125 674 629,0
7.6. Sosial müdafiə və sosial təminat	3 565 794 062,0
7.6.1. sosial müdafiə	310 043 606,0
7.6.2. sosial təminat	5 243 653,0
7.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar	50 000,0
7.6.4. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər	3 250 456 803,0
7.6.4.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait	1 145 967 169,0
7.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi, gənclər siyasəti və bu qəbilədən olan digər fəaliyyət	458 708 021,0
7.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət	205 387 395,0
7.7.2. televiziya, radio və neşriyyat	54 155 734,0
7.7.3. bədən tərbiyyəsi və gənclər siyasəti	43 890 288,0
7.7.4. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər	155 274 604,0
7.8. Mənzil və kommunal təsərrüfatı	261 446 634,0
7.8.1. mənzil	43 762 755,0
7.8.2. kommunal təsərrüfatı	112 939 643,0
7.8.3. su təsərrüfatı	14 500 000,0
7.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	90 244 236,0
7.9. Kənd təsərrüfatı	997 304 754,0
7.9.1. kənd təsərrüfatı tədbirləri	477 483 867,0
7.9.2. baytarlıq	47 535 447,0
7.9.3. meliorasiya	459 713 640,0
7.9.4. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər	12 572 000,0
7.10. Ətraf mühitin mühafizəsi	285 828 108,0
7.10.1. bioloji zənginliyin qorunması	7 743 673,0
7.10.2. hidrometeorologiya tədbirləri	10 966 058,0
7.10.3. meşə təsərrüfatı	15 467 857,0
7.10.4. baliqçılıq və ovçuluq	1 443 272,0
7.10.5. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi	248 992 248,0
7.10.6. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər	1 215 000,0
7.11. İqtisadi fəaliyyət	5 931 795 120,0
7.11.1. nəqliyyat və rabitə	217 559 840,0
7.11.2. iqtisadi və kommersiya fəaliyyəti	56 068 289,0
7.11.3. tikinti və səhərsalma	4 991 670 500,0
7.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)	2 789 800 000,0
7.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası	2 200 000 000,0
7.11.4. geodeziya və faydalı qazıntılar	8 175 975,0
7.11.5. yanacaq və enerji kompleksi	1 900 000,0
7.11.6. iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər	656 420 516,0
7.12. Əsas bölmələrə aid edilməyən xərclər	1 590 289 956,0
7.12.1. ehtiyat fondları	628 000 000,0
7.12.1.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu	518 000 000,0
7.12.1.2. dövlət büdcəsinin ehtiyat fondu	110 000 000,0
7.12.2. məqsədlə büdcə fondları	309 865 000,0
7.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fondları	309 865 000,0
7.12.3. valyuta konvertasiyası	4 000 000,0
7.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət	648 424 956,0
7.12.4.1. dövlət ehtiyatlarının yaradılması	39 800 000,0
7.12.4.2. fəvqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər	20 000 000,0
7.12.4.3. Ehtiyata və ya istifadəyə buraxılmış hərbiçilərə mənzil kirayəsi ilə bağlı xərclər	11 792 650,0
7.12.4.4. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər	576 832 306,0

Maddə 8. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 8 820 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 978 959 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 7 757 997 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 37 456 000,0 manat məbləğində təsdiq edilsin.

Sıra №-si	Şəhər və rayonların adı	Gəlirlər		Yerli xərclər	Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi	Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
		Cəmi	o cümlədən			
			Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədlə büdcə fonduna aid olan məbləğ			
	Şəhərlər					
1.	Bakı	7 834 836 000	88 584 100	413 378 000	7 332 873 900	0
2.	Gəncə	70 923 000	1 457 700	39 502 000	29 963 300	0
3.	Lenkəran	25 767 000	1 983 900	15 119 000	8 664 100	0

4. Mingeçevir	30 397 000	65 000	22 178 000	8 154 000	0
5. Naftalan	6 185 000	2 000	3 687 000	2 496 000	0
6. Sumqayıt	142 033 000	1 977 400	51 571 000	88 484 600	0
7. Şəki	30 760 000	1 484 500	14 118 000	15 157 500	0
8. Şirvan	26 986 000	1 385 300	6 578 000	19 022 700	0
9. Yevlax	21 218 000	2 131 900	10 630 000	8 456 100	0
10. Xankəndi					
Rayonlar					
11. Abşeron	59 024 000	166 000	18 587 000	40 271 000	0
12. Ağcabədi	18 606 000	1 338 600	10 526 000	6 741 400	0
13. Ağdam	6 385 000	35 000	11 330 000	0	4 980 000
14. Ağdaş	8 273 000	12 000	8 261 000	0	0
15. Ağstafa	8 566 000	41 000	8 525 000	0	0
16. Ağsu	10 674 000	815 100	5 600 000	4 258 900	0
17. Astarə	14 777 000	1 710 000	6 147 000	6 920 000	0
18. Balakən	6 472 000	1 103 000	6 981 000	0	1 612 000
19. Beyləqan	12 600 000	33 000	6 829 000	5 738 000	0
20. Bərdə	17 023 000	61 000	9 605 000	7 357 000	0
21. Biləsuvar	10 899 000	1 817 000	5 381 000	3 701 000	0
22. Cəbrayıl	1 242 000	16 000	4 100 000	0	2 874 000
23. Cəlilabad	9 632 000	35 000	8 727 000	870 000	0
24. Daşkəsən	4 510 000	1 000	4 088 000	421 000	0
25. Füzuli	11 450 000	17 000	11 433 000	0	0
26. Gədəbəy	7 326 000	41 000	7 285 000	0	0
27. Goranboy	7 613 000	20 000	9 749 000	0	2 156 000
28. Göycay	12 451 000	16 000	8 672 000	3 763 000	0
29. Göygöl	15 702 000	9 000	6 893 000	8 800 000	0
30. Hacıqabul	7 722 000	12 000	3 702 000	4 008 000	0
31. Xaçmaz	38 079 000	4 313 900	9 699 000	24 066 100	0
32. Xızı	3 739 000	5 000	3 010 000	424 000	0
33. Xocalı	489 000	3 000	2 013 000	0	1 527 000
34. Xocavənd	1 059 000	25 000	2 574 000	0	1 540 000
35. İmişli	31 596 000	1 322 700	6 287 000	23 986 300	0
36. İsmayilli	11 359 000	10 000	6 309 000	5 040 000	0
37. Kəlbəcər	1 686 000	4 000	5 210 000	0	3 528 000
38. Kürdəmir	10 325 000	18 000	5 707 000	4 600 000	0
39. Qax	4 670 000	15 000	10 131 000	0	5 476 000
40. Qazax	15 398 000	15 000	8 409 000	6 974 000	0
41. Qəbələ	19 720 000	22 000	8 104 000	11 594 000	0
42. Qobustan	5 008 000	5 000	4 432 000	571 000	0
43. Quba	24 773 000	64 000	8 125 000	16 584 000	0
44. Qubadlı	4 423 000	4 000	3 665 000	754 000	0
45. Qusar	13 139 000	28 000	6 058 000	7 053 0	

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş "Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi" mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının sifarişli SƏS TV tərəfindən hazırlanmış "44 günlük Zəfər salnaması" sənədli filmi nümayiş etdirilib.

Videokonfransın moderatorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Həsən və AK Partinin Xarici əlaqələr departamentinin müdiri müavini Mehmet Ceylan Zəfər Gününün birinci ildönümünə həsr olunmuş bu tədbirə əhəmiyyətli vuruşları bildirib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Moderatorlar həmçinin bu tipli konfransların keçirilməsinin YAP və AK Parti arasında münasibətlərin inkişafının növbəti göstəricisi olduğunu diqqətə çatdırıblar.

Videokonfransa çıxış edən YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini-Markazi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu tədbir tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf edir. Belə ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu - sarsılmaz həmrəyliyi, dövlətimizin gücünü - qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmunu malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalət, həm də beynəlxalq hüququn bərpasına müvəffəq oldu. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunu və milli layiyyətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikl standartlara və seçliyi yanaşmasına əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostратия reallıqları yaradıb. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

"Şübhəsiz ki, Azərbaycan tarixi qələbəsinin təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qatdığı, birnəməli və güclü məna-vi-siyasi dəstək göstərmişdir. Müharibənin başlanğıcından etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycan haqqı və ədalətli müqəyyni müdafiə etdi, həm reallıqları dünyaya ictimaiyyətinə çatdırırdı, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycan haqqı işıqlandırmağa çalışdığı müddətdə ifadə etmək beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv gerçəkliklərə, tarixi, siyasi və mədəni həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipli məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar işə Ümmümilli Lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanı sevinci bizim sevincimiz, kədərli bizim kədərimizdir" kəlamlarının real həyata bir daha öz təsdiqini tapmasdır. Ümmümiyyətlə, dünyada Azərbaycan işə Türkiyə qədr bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzeri olmayan birlik və həmrəylik nümunəsidir" deyə Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostратия dizaynında müstəsna rol oynayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün səhələrdə əməkdaşlığa, gürünlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən faktorlar var. Qarabağ savaşı, Azərbaycanın müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP və AK Partinin birgə təşkilatçılığı ilə "Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi" mövzusunda videokonfrans keçirilib



Böyük məqsədlərə bəzə dərs verdi. Bunu da çox şey öyrəndik. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığının önəmi bir daha Qarabağın işğaldan azad olunması ilə birlikdə təsdiqləndi. Bunu bilirik, ürəkənə yazmaq, zehnimizin içində bu qardaşlıqın hər zaman yer ediyini bilirik. Bizim münasibətlərimiz əslində strateji müttəfiqlikdən də yüksəkdir, bir qardaşlıq münasibəti olaraq ortaya çıxmışdır. Həm diplomatik müstəvidə, həm Azərbaycanın döyüş meydanında aparıldığı mübarizədə Türkiyə hər zaman bir qardaş kimi səfərbər olub. Prezidentimizdən tutmuş sadə vətəndaşımıza qədər hər kəs bu qardaşlıq borcunu yerinə yetirməyi milli vəzifə olaraq qarşıya qoyub.

Bu Zəfərdən çıxardığımız dördüncü nəticə müdafiə sənayesində güclü olmağın, xüsusilə bu regionda güclü olmağın zəruridir. Bu baxımdan sülh istəyirik, müharibəyə hazır olmağın vacibliyini görürük. Bu mənada Azərbaycan əsgərlərinin cəsarət, həm rəhbərliyi gücü, həm Türkiyənin verdiyi dəstək fəvvalədə vacib idi. Amma dəstəklər içində xüsusilə Türkiyə milli müdafiə sənayesinin son illər etdiyi uğurlar, Azərbaycanın işə pilot-uzuç aparatlarını istifadəsində göstərdiyi böyük say və qazandığı nailiyyət Qarabağ Zəfərinin qazanılmasında açar rollardan birini oynadı. Əgər Türkiyə keçmiş zamanlarda olduğu kimi, Amerikadan kredit almaq üçün illər ərzində gələcək məqsətlərini unutmuş olsaydı, bu gün Türkiyənin pilot-uzuç aparatları olmayacaqdı. Belkə də Azərbaycanın müharibədə təsiri olaraq istifadə etdiyi pilot-uzuç aparatları nəticədə əldə etmək üçün əlimizdə gücün sürülməsi kimi olmayacaqdı. Bundan sonrakı mərhələdə də müdafiə sənayesinin bütün sahələrində xüsusilə yüksək texnologiyalar istifadə edərək daha güclü olmağın, hər iki ölkənin müdafiə sənayesini gücləndirmək üçün addımlar atılmasının çox vacib əhəmiyyət daşıdığına bir daha bəhərlik istəyirik. Keçən həftə həyatını itirən PUA-ların önümlü, layihənin memarı, 30 illik dostum Özdəmir Bayraktarı rəhmətə anıq. Fədakarlığın bütün çətinliklərə, beynəlxalq sistemə bəzi ünsürlərinin mane olmaqla sayılır baxmayaraq, PUA-ların milli imkanlarımızla yetişən gənclərə birlikdə ortaya qoyulmasıdır.

Bu müddət ərzində beşinci önəmli dərəcəsi işə döyüş meydanında güclü olmaq, hər cür imkana sahib olmaq, savadla da məsələni güclü etmək əslində vacibdir. Bu mənada Azərbaycanın savadla da güclü olmasıdır. Müharibə vəziyyətlərdə belə, fikir və təşəbbüslərimiz ifadə edə biləcəyik, bu, döyüşünə sahib olmağın vacib hesab edirik. Bu bəzə qənaət mənim şəxssən Qarabağ Zəfərindən çıxardığım nəticələrdir. İnşallah, bunların hər birində də daha qüvvətlənərək yolumuza davam edəcəyik".

AK Parti Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən faktorlar var. Qarabağ savaşı, Azərbaycanın müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

Bu müddət ərzində beşinci önəmli dərəcəsi işə döyüş meydanında güclü olmaq, hər cür imkana sahib olmaq, savadla da məsələni güclü etmək əslində vacibdir. Bu mənada Azərbaycanın savadla da güclü olmasıdır. Müharibə vəziyyətlərdə belə, fikir və təşəbbüslərimiz ifadə edə biləcəyik, bu, döyüşünə sahib olmağın vacib hesab edirik. Bu bəzə qənaət mənim şəxssən Qarabağ Zəfərindən çıxardığım nəticələrdir. İnşallah, bunların hər birində də daha qüvvətlənərək yolumuza davam edəcəyik".

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş "Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi" mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının sifarişli SƏS TV tərəfindən hazırlanmış "44 günlük Zəfər salnaması" sənədli filmi nümayiş etdirilib.

Videokonfransın moderatorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Həsən və AK Partinin Xarici əlaqələr departamentinin müdiri müavini Mehmet Ceylan Zəfər Gününün birinci ildönümünə həsr olunmuş bu tədbirə əhəmiyyətli vuruşları bildirib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Moderatorlar həmçinin bu tipli konfransların keçirilməsinin YAP və AK Parti arasında münasibətlərin inkişafının növbəti göstəricisi olduğunu diqqətə çatdırıblar.

Videokonfransa çıxış edən YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini-Markazi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu tədbir tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf edir. Belə ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu - sarsılmaz həmrəyliyi, dövlətimizin gücünü - qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmunu malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalət, həm də beynəlxalq hüququn bərpasına müvəffəq oldu. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunu və milli layiyyətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikl standartlara və seçliyi yanaşmasına əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostратия reallıqları yaradıb. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

"Şübhəsiz ki, Azərbaycan tarixi qələbəsinin təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qatdığı, birnəməli və güclü məna-vi-siyasi dəstək göstərmişdir. Müharibənin başlanğıcından etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycan haqqı və ədalətli müqəyyni müdafiə etdi, həm reallıqları dünyaya ictimaiyyətinə çatdırırdı, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycan haqqı işıqlandırmağa çalışdığı müddətdə ifadə etmək beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv gerçəkliklərə, tarixi, siyasi və mədəni həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipli məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar işə Ümmümilli Lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanı sevinci bizim sevincimiz, kədərli bizim kədərimizdir" kəlamlarının real həyata bir daha öz təsdiqini tapmasdır. Ümmümiyyətlə, dünyada Azərbaycan işə Türkiyə qədr bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzeri olmayan birlik və həmrəylik nümunəsidir" deyə Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostратия dizaynında müstəsna rol oynayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün səhələrdə əməkdaşlığa, gürünlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş "Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi" mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının sifarişli SƏS TV tərəfindən hazırlanmış "44 günlük Zəfər salnaması" sənədli filmi nümayiş etdirilib.

Videokonfransın moderatorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Həsən və AK Partinin Xarici əlaqələr departamentinin müdiri müavini Mehmet Ceylan Zəfər Gününün birinci ildönümünə həsr olunmuş bu tədbirə əhəmiyyətli vuruşları bildirib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Moderatorlar həmçinin bu tipli konfransların keçirilməsinin YAP və AK Parti arasında münasibətlərin inkişafının növbəti göstəricisi olduğunu diqqətə çatdırıblar.

Videokonfransa çıxış edən YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini-Markazi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu tədbir tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf edir. Belə ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu - sarsılmaz həmrəyliyi, dövlətimizin gücünü - qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmunu malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalət, həm də beynəlxalq hüququn bərpasına müvəffəq oldu. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunu və milli layiyyətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikl standartlara və seçliyi yanaşmasına əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostратия reallıqları yaradıb. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

"Şübhəsiz ki, Azərbaycan tarixi qələbəsinin təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qatdığı, birnəməli və güclü məna-vi-siyasi dəstək göstərmişdir. Müharibənin başlanğıcından etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycan haqqı və ədalətli müqəyyni müdafiə etdi, həm reallıqları dünyaya ictimaiyyətinə çatdırırdı, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycan haqqı işıqlandırmağa çalışdığı müddətdə ifadə etmək beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv gerçəkliklərə, tarixi, siyasi və mədəni həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipli məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar işə Ümmümilli Lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanı sevinci bizim sevincimiz, kədərli bizim kədərimizdir" kəlamlarının real həyata bir daha öz təsdiqini tapmasdır. Ümmümiyyətlə, dünyada Azərbaycan işə Türkiyə qədr bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzeri olmayan birlik və həmrəylik nümunəsidir" deyə Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostратия dizaynında müstəsna rol oynayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün səhələrdə əməkdaşlığa, gürünlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən faktorlar var. Qarabağ savaşı, Azərbaycanın müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş "Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi" mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının sifarişli SƏS TV tərəfindən hazırlanmış "44 günlük Zəfər salnaması" sənədli filmi nümayiş etdirilib.

Videokonfransın moderatorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Həsən və AK Partinin Xarici əlaqələr departamentinin müdiri müavini Mehmet Ceylan Zəfər Gününün birinci ildönümünə həsr olunmuş bu tədbirə əhəmiyyətli vuruşları bildirib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində baş verən proseslər Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Moderatorlar həmçinin bu tipli konfransların keçirilməsinin YAP və AK Parti arasında münasibətlərin inkişafının növbəti göstəricisi olduğunu diqqətə çatdırıblar.

Videokonfransa çıxış edən YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini-Markazi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu tədbir tarixi bir hadisənin gerçəkləşdiyi günə təsadüf edir. Belə ki, oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu - sarsılmaz həmrəyliyi, dövlətimizin gücünü - qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmunu malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalət, həm də beynəlxalq hüququn bərpasına müvəffəq oldu. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunu və milli layiyyətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikl standartlara və seçliyi yanaşmasına əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostратия reallıqları yaradıb. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

"Şübhəsiz ki, Azərbaycan tarixi qələbəsinin təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qatdığı, birnəməli və güclü məna-vi-siyasi dəstək göstərmişdir. Müharibənin başlanğıcından etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycan haqqı və ədalətli müqəyyni müdafiə etdi, həm reallıqları dünyaya ictimaiyyətinə çatdırırdı, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycan haqqı işıqlandırmağa çalışdığı müddətdə ifadə etmək beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv gerçəkliklərə, tarixi, siyasi və mədəni həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipli məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar işə Ümmümilli Lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanı sevinci bizim sevincimiz, kədərli bizim kədərimizdir" kəlamlarının real həyata bir daha öz təsdiqini tapmasdır. Ümmümiyyətlə, dünyada Azərbaycan işə Türkiyə qədr bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzeri olmayan birlik və həmrəylik nümunəsidir" deyə Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostратия dizaynında müstəsna rol oynayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün səhələrdə əməkdaşlığa, gürünlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən faktorlar var. Qarabağ savaşı, Azərbaycanın müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötür. Xalqımızın milli mübarizə ruhunu - sarsılmaz həmrəyliyi, dövlətimizin gücünü - qüdrətini əks etdirən İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmunu malikdir. Çünki birincisi, Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu qələbə ilə həm tarixi ədalət, həm də beynəlxalq hüququn bərpasına müvəffəq oldu. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunu və milli layiyyətinin bərpası olmaqla yanaşı, qərəzli dairələrin ikl standartlara və seçliyi yanaşmasına əsaslanan siyasətinin iflasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostратия reallıqları yaradıb. Bu, bölgədə yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir.

"Şübhəsiz ki, Azərbaycan tarixi qələbəsinin təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qatdığı, birnəməli və güclü məna-vi-siyasi dəstək göstərmişdir. Müharibənin başlanğıcından etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycan haqqı və ədalətli müqəyyni müdafiə etdi, həm reallıqları dünyaya ictimaiyyətinə çatdırırdı, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycan haqqı işıqlandırmağa çalışdığı müddətdə ifadə etmək beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv gerçəkliklərə, tarixi, siyasi və mədəni həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipli məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar işə Ümmümilli Lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanı sevinci bizim sevincimiz, kədərli bizim kədərimizdir" kəlamlarının real həyata bir daha öz təsdiqini tapmasdır. Ümmümiyyətlə, dünyada Azərbaycan işə Türkiyə qədr bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzeri olmayan birlik və həmrəylik nümunəsidir" deyə Tahir Budaqov qeyd edib ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostратия dizaynında müstəsna rol oynayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün səhələrdə əməkdaşlığa, gürünlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

YAP Sədri Rəşad Həsən deyib ki, Azərbaycanın müavini Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Üçüncüsü, həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirən faktorlar var. Qarabağ savaşı, Azərbaycanın müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur. Həmin açılış mərasimində izlədikcə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin neinki regionumuzda, bütövlükdə Avrasiya məkanına nə dərəcədə töhfə verdiyinin şahidi olur.



Vətən müharibəsində şəhid olan sərhədçi hərbcilərin anım mərasimləri



Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, şəhid gizirler Yusifzadə Xudayar Müslüm oğlu və Ələkberov Məhəmmədəli Bayram oğlunun, kiçik gizirler Hüseynov İmaməli Cəlif oğlu, İbrahimov Elnur Dönmez oğlu, İbrahimov Sultan Mikayıl oğlu, Rzaalı Daşqın Elşad oğlu, Xosrovzadə İlkin Azay oğlunun anım mərasimlərində DSX-nin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri iştirak edib, şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül çələngi qoyublar.



publikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapda-

bə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olduğu, həmin məsələlərin daim diqqət mərkəzində saxlanıldığını bildirilib. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, torpaqlarımızın azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinə yüksək diqqət və qayğı göstərilməsinə görə minnətdarlıqlarını bildiriblər.

"Azərbaycan"

General-mayor Mustafa Nəsirovanın anım mərasiminin 100 illik yubileyi münasibətilə tədbir keçirilib



İlk azərbaycanlı sərhədçi general Mustafa Nəsirovanın anım mərasiminin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, general-mayor Mustafa Nəsirovanın II Fəxri xiyabandaqı məzarı ziyarət olunduqdan sonra mərasim onun ailə üzvləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, istifadə olan general və DSX-nin şəxsi heyətinin iştirakı ilə DSX Akademiyasında davam edib.

Tədbirdə çıxış edənlər adını Azərbaycan sərhəd mühafizəsi tarixinə qızıl hərflərlə yazmış, həyatını Vətənimizin hüdudlarının qorunmasına həsr etmiş ilk azərbaycanlı sərhədçi general Mustafa Cəfər oğlu Nəsirovun keçdiyi şərəfli ömür və xidmət yolundan danışdılar.

1943-cü ildə hərbi məktəbi bitirdikdən sonra zabit rütbəsi alan Mustafa Nəsirovun ömrünü sərhədlərin mühafizəsinə bağladığı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hərbi institutunun məzun olunduqdan sonra məsul vəzifələrdə çalışdığı, bu müddətdə sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair bir



neçə əsərin müəllifi olduğu, sərhəd qoşunlarının fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla xidmətinin təşkilatı üzrə irəliləyən idyələrin bütün Sovet İttifaqında tətbiq olunduğu qeyd edilib.

Azərbaycanın Sərhəd Mühafizəsinin yaranması, formalaşması və inkişafı strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin bilavasitə dəstəyi ilə 1974-cü ildə Mustafa Nəsirovun general-mayor rütbəsi almış ilk azərbaycanlı sərhədçi olduğu, Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə milli hərbi, o cümlədən peşəkər sərhədçi kadrların yetişdirilməsi sahəsində uzaqgörən addımları sayəsində qısa müddətdə sərhəd mühafizəsində onlarca azərbaycanlı aparıcı vəzifələrdə xidmət aparmasına nail olunduğu bildirilib.


"Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaq. Nə qədər yaşayacağına, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazımdır olacaqdır", - deyə Ulu Öndərin milli dövlətçilik kursunun və ideyalarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında haqq savadında tarixi ədalətlin bərpası, torpaqlarımız işğaldan azad olunaraq düşmən üzərində şanlı Qələbə qazanıldığı vurğulanib, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri bildirilib.

Bu gün general-mayor Mustafa Nəsirovun layiqli davamçılığı Vətənə, xalqına, Prezidentinə sadiq Azərbaycan sərhədçilərinin bütövlümləşmiş yurdumuzu əhəmiyyətli boyuncu üçrəngli müzəffər bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə qorumaqdan böyük şərəf və qürur duyulmasıdır.

Tədbir general-mayor Mustafa Nəsirovun həyatı və xidmət yoluna həsr olunan "Sərhəd fədaisi" sənədli filmi izlənilməsi ilə davam edib.

"Azərbaycan"

Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin bildirdikləri ki, cari ilin ötən dövründə proqrama 1300-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkil və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər. Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaqda öz təşərrüfatlarını qurub.

Hazırda da özünüməşğulluq proqramının icrası, xüsusilə həssas qruplardan olan işsiz şəxslərin proqrama cəlb olunması, onlar üçün təlimlərin təşkil işləri davam edir.

"Azərbaycan"

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 25-ci Beynəlxalq Biznes Forumun keçirilməsi məqsədilə tədbirin təşkili işlərinin satın alınması üzrə təkliflər sorğusu elan edir

Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün bu sahədə ixtisaslaşmış potensial malğöndərlər (podratçılar) dəvət olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Sorğuda iştirak etmək istəyən malğöndərlər (podratçılar) LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesabat köçürüldükdən sonra müsabiqə üzrə təkliflərini tender komissiyasına təqdim edə bilərlər.

İştirak haqqı: 700 (yeddi yüz) AZN
İddiaçıların iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilatın adı: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
VOEN: 1603326271
Bank rekvizitləri:
"Kapital Bank" ASC-nin Mərkəzi filialı
H/h: AZ16AIB38060029440419716102
VOEN: 9900003611
Kod: 200026
Müxbir hesab: AZ37NABZ0135010000000001944
S.W.I.F.T. ALIBAZX

Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün ödənilən iştirak haqqı heç bir halda geri qaytarılmır.

Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- son bir il ərzində (fəaliyyəti dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisi-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması haqqında arayış (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);

- iddiaçının son 1 (bir) illəki fəaliyyəti haqqında aidiyyəti təşkilat(lar) tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) illəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- məhkumluq barədə arayış (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- rekvizitləri;
- təkliflər sorğusuna dair təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- peşəkər işçi heyətə dair məlumat (CV, əmək və ya xidmət müqavilələri);
- təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 40 (qırq) bank günü qüvvədə olmalıdır;
- təklifin dayarının 1 (bir) faizli həcmində bank təminatı təklifin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderə iştirak etmək üçün ixtisas göstərilməsinə dair sənədləri və tender təklifi ilə bank təminatı sənədlərini 11 noyabr 2021-ci il saat 15:00-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 noyabr 2021-ci il saat 16:00-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (ünvan: AZ1069, Bakı şəhəri, Mustafaxanov küçəsi pr., 134) açıqlanacaq.

Tel: (012) 404 04 01, faks: (012) 404 04 03

Tender komissiyası

Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirilmə işləri ilə əlaqədar 29.10.2021-ci il tarixdə gecə saatları ərzində bezi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatəsaslı Əsaslı Tikinti və Təchizat İdarəsi Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması üçün açıq tender elan edir

Açıq tender iştirakçılıqlarına təklif edilir ki, öz təkliflərini imzalamış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, yüksək keyfiyyət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:

Əlaqələndirici şəxs - Sırac Əliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18.
Tel: (+99412) 465 73 48 (110).

Maraqlananlar açıq tender prosedurunda Əsas şərtlər toplusunu 1500,0 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürüldükdən sonra yuxarıdakı ünvanndan ala bilərlər.

Bankın adı: "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Sənaye filialı
Kod: 805603
VOEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VOEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçı açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- iddiaçının iştirak haqqını ödəməsi barədə bank sənədi;
- iddiaçının son 1 (bir) illəki fəaliyyəti haqqında aidiyyəti təşkilat(lar) tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) illəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- məhkumluq barədə arayış (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- rekvizitləri;
- təkliflər sorğusuna dair təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat (arayışın tarixi son rübu əhatə etməsi zəruridir);
- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- peşəkər işçi heyətə dair məlumat (CV, əmək və ya xidmət müqavilələri);
- təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 40 (qırq) bank günü qüvvədə olmalıdır;
- təklifin dayarının 1 (bir) faizli həcmində bank təminatı təklifin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 22 noyabr 2021-ci il saat 11:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 30 noyabr 2021-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvanla təqdim etməlidirlər. İddiaçıların təklifləri 01 dekabr 2021-ci il saat 15:00-də Təhsil Nazirliyinin Təsərrüfatəsaslı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlanacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov və komissiyanın üzvləri Milli Məclisin deputatı, İntizam komissiyasının üzvü Nizami Səfərova anası

ƏSKİNƏZ XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Agentliyin "Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsi"nin rəisi Əflatun Qasımovaya anası

SUMAY XANIMIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nazarəti Xidmətinin rəis müavini Süleyman Məmmədova qızı

NİĞAN XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yayıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sۆylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin monarxiyasına uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 5609 Sifariş 2082 Qiyməti 40 qəpik</p>
---	--	---	--	---	---